



**MÖVZU № 9 : MƏHKƏMƏ MÜHƏNDİS-NƏQLİYYAT,  
MƏHKƏMƏ MÜHƏNDİS TEXNİKİ MƏHKƏMƏ MÜHƏNDİS-  
TEXNOLOJİ EKSPERTİZA SİNİFLƏRİ.**

**MÜHAZİRƏNİN PLANI:**

1. Məhkəmə mühəndis-nəqliyyat ekspertizası sinfinin qrupları. Məhkəmə-avtotexniki ekspertizasının predmeti, növləri və vəzifələri.
2. Məhkəmə mühəndis-texniki ekspertizası sinfinin qrupları: yanğın- texniki, elektrotexniki, tikinti – texniki, kompüter-texniki, əməyin texniki təhlükəsizliyi ekspertizalarının predmeti, obyektləri və vəzifələri.
3. Məhkəmə mühəndis-texnoloji ekspertizası sinfinin qrupları, onların növləri və vəzifələri.

**Ədəbiyyat:**

1. Sarıcalinskaya K. Q., Çavadov F.M., Mahmudov A.M., Əliyev B. Ə. «Məhkəmə ekspertizası». Dərs vəsaiti. Bakı, 2003.
2. Sarıcalinskaya K. Q. «Kriminalistika». Ali məktəblər üçün dərslik. Bakı, 1999.
3. Cavadov F. M., Əfəndiyev E. M. «Məhkəmə ekspertizası qarşısında qoyulan sualların nümunəvi siyahısı». Bakı, 1998.
4. İlarionov V.A. «Gkspertiza dorojno-transportníx proisshestviy». Moskva, 1989.
5. Rossinskaæ E. R. «Sudebnaæ gkspertiza v uqolovnom, qrajdanskom i arbitrajnom proüesse». Moskva, 1998.
6. Belkin R. S. «Kriminalistika». Uçebnik . Moskva , 2000.
7. Şləxov A.R. «Klassifikasiüiə sudebnix ekspertiz i tipizaüiə ix zadaç». Moskva, 1977.

## GİRİŞ

İstintaq təcrübəsi göstərir ki, müasir dövrdə cinayətin istintaqında ən mühüm problemlərdən biri də ekspertizanın düzgün tə`yin edilməsidir.

Cinayətlərin istintaqında məhkəmə ekspertizanın hər bir növü özünəməxsus yer tutur. Bunların sırasında məhkəmə mühəndis-nəqliyyat və mühəndis texniki ekspertizalar sınıfı mühüm yer kəsb edir. Mühəndis nəqliyyat ekspertizalar sınıfının qrupları, növləri və növdaxili ekspertizaları vardır. Onların arasında avtotexniki ekspertiza daha böyük əhəmiyyət kəsb edir. Yol-nəqliyyat hadisələri ilə əlaqədar 85-90% cinayətlərin istintaqında avtotexniki ekspertiza tətbiq olunur. Avtotexniki ekspertiza bir çox mürəkkəb məsələlərin həllində istintaq orqanlarına yaxından köməklik göstərir. Avtotexniki ekspertiza müasir dövrdə ən geniş elmi və texniki nailiyyətlər tətbiq edilməklə keçirilir. Mühəndis nəqliyyat ekspertizaları sınıfına hava-nəqliyyat, dəmir yol texniki, su-nəqliyyat və i.a. başqa ekspertizalar növü də aiddir. Hər bir növün öz məqsədləri və aparılması metodları vardır.

Cinayətlərin istintaqında mühəndis-texniki ekspertizalar sınıfının rolunu da geniş qeyd etmək lazımdır.

Bu sınıfın növdaxili ekspertizası olan kompyüter texniki ekspertiza son dövrdə kompyüterdə törədilən cinayətlərin meydana gəlməsi zəruriyyəti ilə irəli gəlmişdir.

Hörmətli müdavimlər, bu mühazirədə adı sadalanan ekspertiza sınıfları, onların qrupları, növləri və növdaxili ekspertizaları haqqında ətraflı mə'lumat veriləcəkdir.

## **SUAL 1. MƏHKƏMƏ MÜHƏNDİS-NƏQLİYYAT EKSPERTİZASI SİNFİNİN QRUPLARI. MƏHKƏMƏ-AVTOTEXNİKİ EKSPERTİZASININ PREDMETİ, NÖVLƏRİ VƏ VƏZİFƏLƏRİ**

Məhkəmə ekspertizasının ən geniş yayılmış siniflərindən biri də məhkəmə-mühəndis-nəqliyyat ekspertizaları sinfidir. Məhkəmə mühəndis-nəqliyyat ekspertizaları sinfi 5 ekspertiza qrupuna ayrılır:

1. Məhkəmə-avtotexniki ekspertizası qrupu.
2. Məhkəmə-su-nəqliyyat ekspertizası qrupu.
3. Məhkəmə-hava-nəqliyyatı ekspertizası qrupu.
4. Məhkəmə-dəmir yol-texniki ekspertizası qrupu.
5. Digər mühəndis-nəqliyyat ekspertizaları qrupu.

Sonunju dörd ekspertiza qrupunun tədqiq etdiyi qəza hadisələri öz mürəkkəbliyinə görə bu sahədə olan mütəxəssislər tərəfindən tədqiq olunduğundan, əsas diqqət avtotexniki ekspertizaya yönəldiləjəkdir.

Məhkəmə-avtotexniki ekspertizanın əsas məqsədi nəqliyyat vasitələrinin texniki vəziyyətini, yolların, tikililərin, yol nişanlarının vəziyyətini, yol-nəqliyyat hadisəsinin mexanizmini, yol-nəqliyyat hadisəsinin iştirakçılarının psixofizioloji vəziyyətini müəyyən etməkdən ibarətdir.

Bu məqsədlərdən irəli gələrək məhkəmə avtotexniki ekspertizası qrupu 3 (üç) ekspertiza növünə ayrılır:

**A . Nəqliyyat vasitələrinin texniki vəziyyətinin ekspertizası növü;**

Onun da aşağıdakı növdaxili ekspertizalar çoxluğu vardır:

*a) avtomobilərin texniki vəziyyətinin ekspertizası.*

Vəzifələri:

1. Nəqliyyat vasitəsinin nasazlığının müəyyən etmək.
2. Nasazlıqların əmələgəlmə vaxtını və səbəbinin müəyyən etmək.
3. Nasazlıqların yol-nəqliyyat hadisəsinə tə'sirini müəyyən etmək.
4. Nəqliyyat vasitələrinin, onların detal və hissələrinin texniki normalara və hərəkət təhlükəsizliyi tələblərinə javab verməsini müəyyən etmək.

5. Nəqliyyat vasitəsində olan nasazlıqlarla yol-nəqliyyat hadisəsi arasında mövjud olan səbəbli əlaqəni müəyyən etmək.

*b) şəhər elektrik nəqliyyatının texniki vəziyyətinin ekspertizası;*

*v) zənjirvari hərəkətediji hissələri olan və xüsusi tə'yinatlı maşınların texniki vəziyyətinin ekspertizası;*

*q) nəqliyyat vasitələrinin hissələrinin kimyəvi-metaloqrafik tədqiqi.*

Vəzifələri:

1. Qırılmanın xarakterinin müəyyən edilməsi (zərbə, yorğunluq, defekt və s.).
2. Metalın onun termiki işləmənin çatışmamazlıqlarının (defektlərin) tə'yini.
3. Korroziyanın müəyyən edilməsi.

4. Detal materialının layihə hesablama və texniki normalara uyğunluğunun müəyyən edilməsi.

5. Qızaran simlərin və onların tutajaqlarının termiki dəyişmələrinin tə'yini və hadisə zamanı qoşulmuş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi.

6. Digər eyniləşdirmə məsələləri.

**B. Yol-nəqliyyat hadisələrinin mexanizminin ekspertizası növü.**

Bu növün aşağıdakı növdaxili ekspertizalar çoxluğu vardır:

a) *yol-nəqliyyat hadisəsi yerində şəraitin tədqiqi;*

Vəzifələri:

1. Nəqliyyat vasitələrinin və YNH ilə əlaqəsi olmuş digər obyektlərin toqquşmaya qədər hərəkətlərinin trayektoriyasının və xarakterinin tə'yini.

2. Toqquşma zamanı nəqliyyat və manələrin nisbi vəziyyətinin tə'yini.

3. Toqquşma (zərbə), aşma və piyadanın yerlərinin tə'yini.

b) *yol-nəqliyyat hadisəsi yerində yolların vəziyyətinin tədqiqi;*

Vəzifələri:

1. İlişmə əmsalının tə'yini (YNH sahəsində yavaşma).

2. Yol səthində nəqliyyat vasitələrinin və digər obyektlərin yerdəyişməsinə olan müqavimət əmsalının tə'yini.

3. Nəqliyyat vasitəsinin müəyyən yerdən görünüş sahəsinin və görünüş dərinliyinin tə'yini.

v) *yol-nəqliyyat hadisəsinin baş vermə təfsilatının tə'yini (hesablama yolu ilə);*

Vəzifələri:

1. Zərbəyə qədər nəqliyyat vasitələrinin mövjud ola bilən hərəkət trayektoriyasının müəyyən edilməsi;

2. Verilmiş zaman anında nəqliyyat vasitələrinin və digər obyektlərin yerləşməsi yerlərinin müəyyən edilməsi;

3. Verilmiş zaman anında nəqliyyat vasitələrinin sür'ətinin müəyyən edilməsi.

4. Verilmiş zaman anında nəqliyyat vasitəsinin qət etdiyi yol məsafəsinin, tormozlama, dayanma yolunun və toqquşmanın qarşısının alınması imkanının müəyyən edilməsi.

5. Nəqliyyat vasitəsinin müəyyən yol məsafəsinin hansı vaxt ərzində qət etməsinin müəyyən edilməsi.

q) *sürüjünün hərəkətlərinin tədqiqi vəzifələri:*

1. Hərəkətin təhlükəsizliyi baxımından sürüjünün hərəkət etməsinin müəyyən edilməsi;

2. Sürüjünün hərəkətlərinin və hərəkətin təhlükəsizliyi tələblərinə uyğunluğu nöqtəyi-nəzərindən qiymətləndirilməsi;

3. Hadisə ilə sürüjünün hərəkətləri arasında səbəbli əlaqənin müəyyən edilməsi.

**V. Sürüşünün (hadisənin digər iştirakçılarının) psixofizioloji vəziyyətinin ekspertizası.**

Vəzifələri:

1. Sürüşünün təhlükəli vəziyyəti vaxtında qiymətləndirə bilməsi imkanının tə'yini;
2. Yol-nəqliyyat hadisəsinin təsadüf etdiyi yol şəraitinin konkret vəziyyətindən asılı olaraq sürüjünün reaksiya vaxtının əhəmiyyətinin tə'yini;
3. Qəza şəraitində sürüjünün zəruri hərəkətləri edə bilmə imkanının tə'yini;
4. YNH-dən əvvəl sürüjü tərəfindən yaranmış yol şəraitini düzgün qəbuletmə imkanının tə'yini;
5. Yol şəraitinin müxtəlif hallarının sürüjüyə etdiyi psixoloci tə'siri nəzərə almaqla sürüjünün YNH-nin qarşısını ala bilməsi imkanının tə'yini.

### **Avtotexniki ekspertizaya materialların hazırlanması.**

Ekspert-avtotexnik əvvəllər müəyyən edilmiş sübutlar əsasında tədqiqat yolu ilə yeni sübutlar müəyyən edir. Müstəntiq və məhkəmə tərəfindən təqdim edilən bu sübutlara əsaslanaraq ekspert rə'yini formalasdırır. Bundan savayı ekspertizaya təqdim olunmuş materiallar əsasında bə'zi ilkin mə'lumatları ekspert özü müstəqil surətdə müəyyən edir.

Ekspert tədqiqatının tam və obyektiv aparılması üçün ekspertə təqdim olunan materiallar kifayət qədər olmalıdır. Həmin materiallara aşağıdakıları aid etmək olur:

- ☞ ekspertiza tə'yini haqqında müstəntiqin qərarı;
- ☞ YNH yerinin baxışı protokolu;
- ☞ nəqliyyat vasitəsinin yoxlanılması və baxışı protokolu;
- ☞ YNH üzrə arayış.

Bu siyahıya istintaq eksperimenti protokolu, hadisə zamanı meteoroloci şərait haqqında arayış, YNH zonasında yoluñ profili və yol səthinin vəziyyəti haqqında arayış, svetoforun iş recimi, həmçinin şahidlərin dindirmə protokolları da əlavə oluna bilər.

Ekspertizanın tə'yin edilməsi müstəntiq və məhkəmə tərəfindən prosessual şəkildə həyata keçirilməlidir. Ekspertizanın tə'yini haqqında qərar üç hissədən ibarətdir (giriş, təsviri və nətijə). Bizim üçün əhəmiyyət kəsb edən qərarın təsvir hissəsidir. Başqa qərarlardan fərqli olaraq, avtotexniki təsvir hissəsində əks olunan mə'lumatların dairəsi genişdir və özünəməxsus xüsusiyyətlərə malikdir.

Bu hissədə ekspert tədqiqatının obyekti ilə bağlı bə'zi hallar və YNH fabulası əks olunur. Həmçinin mexanizmini bərpa etmək üçün texniki mə'lumatların əks olunması xüsusi əhəmiyyət kəsb edir. Onlara aiddir:

- ☞ YNH baş vermə vaxtı və yerinin koordinatları;
- ☞ yol səthinin xarakteri və onun vəziyyəti;

- ☞ nəqliyyat vasitəsinin növü, texniki vəziyyəti, hadisə zamanı onun yükü və yükün xarakteri;
- ☞ nəqliyyat vasitəsinin və piyadanın hərəkət sür'əti (əgər müəyyən edilibsə);
- ☞ tormoz və yellənmə izlərinin uzunluğu və xarakteri;
- ☞ yolun keçid hissəsində nəqliyyat vasitələrinin, predmetlərin və digər obyektlərin yerləşməsi;
- ☞ YNH zamanı sürüjünün yerindən görünüş və müşahidə xarakteristikası.

Həmçinin qərarda sürüjü tərəfindən tormozlanmanın tətbiq edilməsi, onun nəticəsində nəqliyyat vasitəsinin zərbə nöqtəsinin qədəri və ondan sonra sürüşmə məsafəsi; nəqliyyat vasitəsinin hansı hissəsi ilə piyadanın, digər nəqliyyat vasitəsinin və maneələrin vurulması haqqında mə'lumatlar da qeyd olunur.

Qərarda göstərilən bütün mə'lumatlar ekspert tədqiqatında tam yox, qismən də istifadə oluna bilər.

Ona görə də qərarın təsvir hissəsində göstərilən ilkin mə'lumatların dairəsi yol-nəqliyyat hadisəsinin baş vermə hallarına və ekspert tədqiqatının məqsədlərinə müvafiq olaraq müəyyən edilir.

Ekspert tədqiqatının nəticəliyi və tamlığı ekspert qarşısında qoyulan sualların dairəsindən və dəqiqliyindən müəyyən mə'nada asılıdır.

Ekspertizanın aparılmasında yol-nəqliyyat hadisəsi yerinin baxışı protokolu mühüm əhəmiyyət kəsb edir.

Hadisə yerinin əsas elementlərinə aiddir:

- ☞ yol səthi və küçənin adı, onların keçid hissələri;
- ☞ yol səthi, onun vəziyyəti və xüsusiyyətləri (quru, yaş, buzlu və i.a);
- ☞ ətraf predmetlər (ev, ağaclar, çəpər);
- ☞ yol-nəqliyyat hadisəsinin nəticəsi olan obyektlər;
- ☞ nəqliyyat vasitələri, hadisə yerində onların vəziyyəti və bir-birinə münasibəti;
- ☞ hərəkətin təşkili və tənzimlənmə vasitələri.

Bundan savayı jinayətin istintaqı üçün əhəmiyyət kəsb edən bütün ölçülər və məsafələr protokolda qeyd olunur.

Hadisə yerinə baxış protokoluna yol-nəqliyyat hadisəsinin sxemi də əlavə olunur.

Sxemdə əks olunan predmetlərin və obyektlərin ölçüləri və onlar arasında məsafələri əyani və dəqiq təsəvvür etmək məqsədilə onu miqyas şəklində təsvir etmək məqsədə uyğundur.

Yol-nəqliyyat hadisəsinin baxışı protokoluna nəqliyyat vasitəsinin texniki vəziyyətinin baxışı protokolu da əlavə olunur. Bə'zi hallarda YNH-nə səbəb nəqliyyat vasitəsinin texniki nasazlığı olur. Həmin protokolda nəqliyyat vasitələrində olan zədənin forması, ölçüsü, yerləşdiyi yer, növü göstərilir. Bundan savayı nəqliyyat vasitəsinin texniki-sükən idarəetmə,

tormoz sistemi, siqnal və işıqlandırıcı qurğuların və i.a. digər detalların vəziyyəti haqqında mə'lumatlar tam dəqiqliyi ilə eks olunur.

Ekspert tədqiqatının aparılması üçün əhəmiyyət kəsb edən materiallardan biri də YNH haqqında arayışdır. Arayışda hadisənin baş verdiyi vaxt, yer, zərərçəkənlərin ünvanları və hansı müalijə orqanlarına göndərilməsi, nəqliyyat vasitələri haqqında, onları idarə edən sürüjülər haqqında mə'lumatlar eks olunur. Həmin arayış yol-nəqliyyat hadisəsinin baxışını həyata keçirən vəzifəli şəxs tərəfindən tərtib olunur. Arayışda yol-nəqliyyat hadisəsinin mexanizmi haqqında da mə'lumat eks olunur, lakin onlara həqiqi qiymət isə avtotexniki ekspertin rə'yini alındıqdan sonra vermək olar.

### **Avtotexniki ekspertizanın mərhələləri.**

Yol-nəqliyyat hadisəsi ilə bağlı avtotexniki ekspert tədqiqatı - ekspertin tədqiqat fəaliyyətinin müəyyən üsul və metodlarına əsaslanaraq həyata keçirilir. Avtotexniki ekspert tədqiqatı özündə hesablamaları birləşdirir. YNH-nin növündən, mürəkkəbliyindən, ekspert qarşısında qoyulan sualların dairəsindən asılı olaraq tədqiqat müxtəlif xarakterdə ola bilər.

Çox hallarda avtotexniki ekspertizanın keçirilməsi prosesini aşağıdakı mərhələlərə bölmək olar:

- ☞ qərarla tanış olmaq, materialları öyrənmək, ekspertiza qarşısında duran vəzifələri müəyyənləşdirmək və ilkin mə'lumatları qiymətləndirmək;
- ☞ tədqiq olunan yol-nəqliyyat hadisəsinin mə'lumat modelini qurmaq;
- ☞ hesablamalar aparmaq, qrafik və sxemlər tərtib etmək;
- ☞ keçirilən tədqiqatları qiymətləndirmək və YNH-nin ilkin modelini müəyyən etmək;
- ☞ nəticələri formalasdırmaq;
- ☞ ekspert rə'yini tərtib etmək.

Sadalanan ekspert tədqiqatının mərhələlərini dəqiqliklə nəzərdən keçirək.

Ekspertiza tə'yini haqqında qərarı aldıqdan sonra, ekspert qərarın mahiyyəti, müstəntiq tərəfindən müəyyən edilən YNH-nin fabulası və tədqiqatının qarşısında qoyulan suallarla tanış olur. Sonra ekspert tədqiqatını daha əlverişli keçirmək üçün jinayət işinin materiallarını təhlil edir və orda olan mə'lumatları ardıcılıqla sistemləşdirir. Materialların öyrənilməsində onların tamlığına və əlaqələrinə xüsusi fikir verilir.

Ekspertizaya daxil olan materialları öyrəndikdən sonra ekspert-avtotexnik YNH-si zamanı hadisələrin xronoloci ardıcılığının və onun iştirakçılarının hərəkətlərinin obrazını fikrən bərpa edir. Eyni zamanda o, qoyulan suallara tam javab vermək üçün aparılacaq tədqiqatın və tələb olunan materialların siyahısını planda qeyd edir. Qərara və jinayət işinin materiallarına müvafiq olaraq tədqiq olunan YNH-nin baş vermə mexanizminin nümunəvi fərziyyələrini müəyyən edir. Bə'zi hallarda isə

həmin fərziyyələr bir neçə ola bilər. Belə hallarda isə bütün fərziyyələr tədqiq olunmalıdır.

YNH-nin tədqiqi zamanı piyada və nəqliyyat vasitəsinin hərəkət parametrlərini müəyyən etmək üçün ekspert-avtotexnik hesablamalara müraciət edir. Zəruri ilkin mə'lumatları isə o, müstəntiqin ekspertiza tə'yini haqqında qərarından və ekspertin sərənjamına göstərilmiş jinayət işinin materialallarından götürür. Bu mə'lumatların doğruluğuna ekspertdə güman yaransa da, onları dəyişdirməyə səlahiyyəti yoxdur. İlkin materiallarda hər hansı bir ziddiyyət və ya güman olarsa, ekspert onları verdiyi rə'yində göstərməlidir.

Bir qayda olaraq, təqdim olunan materiallar detal hesablamaların aparılması üçün kifayət etmir. Ona görə də ekspert bir sıra parametrləri mə'lumat kitablarından, normativ aktlardan, hazırlayan zavodun təlimatlarından, elmi-tədqiqat işlərindən və digər mənbələrdən götürür.

Əldə edilən mə'lumatlara aiddir:

- ☞ avtomobilin, təkərin, bazarın qabarık ölçüləri, mərkəzi ağırlığın koordinatları, dönmə radiusları;
- ☞ avtomobilin dartinma dinamikliyinin göstərijiləri (maksimal sür'əti, sür'əti artma, sür'ət vermə vaxtı və qovulma yolu) təkərin yolun səthi ilə uzununa və eninə ilismə əmsalı;
- ☞ yellənmənin müqavimət əmsalı;
- ☞ sürüjünün reaksiya vaxtı;
- ☞ tormoz mexanizminin işlənmə vaxtı.

Yuxarıda göstərilən seçilmə göstərijiləri ekspert tədqiqatı prosesində yanaşı xarakter daşısa da, bə'zi hallarda onlarsız tədqiqatı aparmaq mümkün olmur. İlkin materiallarda olan mə'lumatlar nə qədər düzgün olarsa, ekspert rə'yini də bir o qədər olajaqdır.

YNH-nin ilkin modelinin qurulması zamanı ekspert hadisənin baş vermə vaxtını, yerini, hadisə yerində yol şəraitini, nəqliyyat vasitəsinin və piyadanın hərəkət istiqamətini və hadisənin müxtəlif mərhələlərində yolun keçid hissəsində onların təqribi yerləşməsini müəyyən edir. Müəyyən edilmiş model hesablamalar öz növbəsində ilkin mə'lumatların və qoyulmuş suallara javabin əsaslılığını, doğruluğunu müəyyən etməyə imkan verir. Hesablama zamanı analitik, qrafoanalitik və qrafik metodlardan istifadə oluna bilər. Aparılan hesablamaların nəticələrini işin digər halları ilə müqayisəetmə zamanı ilkin materialların doğruluğu təsdiq olunur və bu da öz növbəsində yeni sübutların əldə edilməsinə imkan yaradır.

Hesablamalar əsasında əldə edilmiş nəticələri qiymətləndirərkən, bə'zi hallarda ekspert YNH ilkin modelinin dəyişilməsi və ya tam imtina etmə zərurəti, bunun əvəzinə isə aparılan tədqiqatın nəticələrinə müvafiq yeni modelin işlənməsi zərurəti ilə qarşılaşır.

İndi isə yol-nəqliyyat hadisələrinin baş verməsi üçün şərait yaradan bə'zi halları nəzərdən keçirək.

## **Nəqliyyat vasitələrinin tormoz sistemində olan nasazlıqların yol-nəqliyyat hadisələrinə tə'siri.**

Ekspert təjribəsi göstərir ki, nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə əlaqədar baş verən yol-nəqliyyat hadisələrinin təxminən 40%-ni nəqliyyat vasitələrinin tormoz sistemində olan nasazlıqlar təşkil edir. Həmin nasazlıqların əksəriyyətini gündəlik qulluq zamanı müəyyən etmək və aradan qaldırmaq mümkündür.

Tormoz sisteminin effektivliyinin aşağı düşməsi və ya onun tə'sirsiz vəziyyətə düşməsi nəqliyyat vasitəsinin tam dayanma yolunun artmasına səbəb olur. Hadisənin qarşısının alınması üçün əsas tədbir nəqliyyatın tormozlanması olduğundan, yuxarıda göstərilənlər nəqliyyat vasitələrinin qarşısını almağa texniki imkanının azalması səbəb olur.

Nəqliyyat hadisələrinin dəyanətli hərəkətinin pozulmasına səbəb olan və ya şərait yaranan tormoz sistemindən ola bilən nasazlıqlar aşağıda göstərilir.

### **Tormoz barabani və qəliblər arasında arabosluğunun pozulması.**

Nəqliyyat vasitəsinin istismarı zamanı əmələ gələn əyilmə prosesi ilə əlaqədar qəliblər və barabanlar arasındaki ara boşluğu artır.

Təkərlərdən birində həmin ara boşluğunun artması tormozlanmanın ilkin prosesində və əsasən ilkin tormozlama zamanı qeyri-bərabər tormozlanmaya səbəb olur. Tədrijən tormozlama zamanı baraban və qəliblər arasındaki qeyri-bərabər ara boşluğunun olması nəqliyyat vasitəsinin dəyanətli hərəkətlərinə tə'sir etmir.

Pnevmatik tormoz sisteminde bütün təkərlərin eyni vaxtda tormozlanmasının tə'min olunması üçün avtomobilin və əsasən tormozlama kamerasının milinin düzgün tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Tənzimlənmə düzgün olmadıqda diafraqmada birtərəfli əyilmə əmələ gəlir və silindirin divarına toxunmağa başlayır. Tormozlanma zamanı diafragmanın silindrin divarına toxunan hissəsi milə tə'sir göstərmir və buna görə də mil təkərin mexanizminə kiçik qüvvə ilə tə'sir edir. Bu isə nəqliyyat vasitəsinin idarəolunmaz vəziyyətə düşməsi üçün şərait yarada bilər.

### **Tormoz barabani və qəliblər arasında sürtünmə əmsalının azalması.**

Təkərlərin işçi tormoz silindrindən mayesinin sızməsi və təkərin topunun genişləndirilisindən (salnik) yağıın çıxması ilə əlaqədar tormoz qəliblərinin yağılanması sürtünmə əmsalının azalmasına gətirib çıxarır.

Tormozlama zamanı tormoz qəliblərini yağılmış vəziyyətdə olan təkərdə quru qəlibləri olan təkərə nəzərən az tormoz qüvvəsi yaranır, bu isə nəqliyyat vasitəsinin yana sürüşməsinin baş verməsinə səbəb olur.

Tormoz mexanizmlərinin yağılanması əsasən təkərin topunun normadan artıq yolla doldurulması, yastıqların həddindən artıq sıxılması (bərkidilməsi) ilə əlaqədar topun qızması, kipləşdirijinin keyfiyyətinin itməsi nətijəsində əmələ gəlir.

İşçi tormoz silindrinin kipliyinin pozulması tormoz mayesinin kristallaşması, yaxud onun mexanizminin qarşıqlarla çirkənməsi nətijəsində əmələ gələ bilər. Bu halda tormoz porşen və silindr arasında birləşməni tam tə'min etmir.

### **Tormoz qəliblərinin bütün səth boyu barabana sıxılması.**

Effektiv tormozlanmanın yaranması üçün tormoz qəlibləri barabana bütün səth boyu sıxılmalıdır. Praktikada isə elə hallara rast gəlinir ki, baraban və tormoz qəlibləri dəyişdirildikdən sonra onların yerləşmə vəziyyətləri pozulur. Bunun nətijəsində qəliblər barabana yalnız yuxarı, yaxud aşağı hissələri ilə sıxılır və bə'zi hallarda isə bir tərəf qəlib bütün səth boyunja sıxılır. Bütün yuxarıda göstərilən hallarda təkərdə tormozlanma az effektivli olur və normal tormozlanma zamanı qeyd olunan hallar dəyanətliyin pozulması üçün şərait yarada bilər.

### **Hidravlik tormoz sisteminin qəliblərinin, yaxud təkərin tormoz silindrinin porşeninin ilişməsi.**

Tormoz silindrinin porşeninin ilişməsi çirkənmiş tormoz mayesinin kristallaşması, həmçinin tormoz qəliblərinin deformasiya olması nətijəsində yarana bilər. Tormozlama zamanı belə təkərdə baraban və qəliblər arasındaki sürtünmə qüvvəsi azalır və müvafiq olaraq tormozlama effektivliyi aşağı düşür.

Tormoz pedalına bir dəfə tə'sir etdikdə müəyyən olunmuş tormozlama effektivliyinin yaranması onu izah edir ki, hidravlik tormoz sistemində hava yoxdur və sistemdə kiplik tə'min olunmuşur. Əgər effektiv tormozlama yaranması üçün bir neçə dəfə tormoz pedalına tə'sir etmək lazımlılsə, onda belə tormoz sistemini texniki jəhətdən saz hesab etmək olmaz.

Tormozlama effektivliyi azaldıqda, yaxud tormoz pedalının birinci gedişində effektiv tormozlama tə'min olunmadıqda nəqliyyat vasitələrinin tam dayanma yolu artır və bunun nətijəsində yol-nəqliyyat hadisələrinin baş verməsi üçün şərait yaranır.

Məsələn, 50 km/saat sürətlə hərəkətdə olan yüksək VAZ-2106 markalı avtomobilinin tormoz sisteminin pedalın ikinci gedişində tə'sir göstərməsi quru, düz, asfalt yolda onun tam dayanma yolunu 34 metrdən 39 metrə qədər artırır.

### **Hidravlik tormoz sistemində havanın olması.**

Tormoz sistemində hava olduqda pedala tə'sir edərkən tormoz mayesi havanı sıxır, nətijədə effektiv tormozlama üçün lazımı təzyiq yaranmır. Lazımı təzyiq yaratmaq üçün sürüjü ikinji və üçüncü dəfə tormoz pedalına tə'sir etməli olur və nətijədə nəqliyyat vasitəsinin tam dayanma yolu artır:

a) ekspert təjribəsində ən çox rast gəlinən səbəblərdən biri də tormoz barabanının və qəliblərinin yağılanmasıdır;

b) pnevmatik tormoz sistemində işçi tormoz kamerasında lazım olan təzyiqin yaranması;

Effektiv tormozlanmanın tə'min olunması üçün işçi tormoz kamerasında təzyiq  $4\div5 \text{ kq/sm}^2$  hədlərində olmalıdır. İşçi tormoz kamerasında lazımı təzyiqin yaranması havanın sistemdən xarijə çıxmazı, yaxud da hava balonlarından təzyiqin aşağı düşməsi ilə əlaqədardır. Sistemdə havanın təzyiqinin aşağı düşməsi, həmçinin daim enişdə hərəkət zamanı tormozlama əməliyyatının tez-tez təkrar olunması ilə yaranır bilər. Ona görə də daim enişdə hərəkət zamanı mühərriki söndürmək qəti qadağandır, belə ki, həmin vəziyyətdə tormozlama üçün lazım olan balonlardakı sıxılmış havanın tam istifadə olunmasına səbəb ola bilər.

q) tormoz pedalının gedişinin artması, tormoz barabarı və qəliblər arşındakı ara boşluğunun artması, pnevmatik tormoz sistemi avtomobilərdə isə tormoz kamerasının milinin gedişinin artması ilə əlaqədar tormozun tənzimlənməsinin pozulması;

d) yeyilmə nətijəsində tormoz qəlibləri və baraban arasındakı ara boşluğunun artması.

Tormoz barabarı və qəliblərin həddindən artıq yeyilməsi zamanı tormoz sisteminin işə düşməsinin gejikməsi vaxtının artması və tormoz qəliblərinin barabana sıxılma qüvvəsinin azalması ilə əlaqədar tormozlama keyfiyyəti aşağı düşür.

İstismar zamanı tormoz mexanizmlərinin təbii yeyilmə prosesi gedir və nətijədə sürtünən hissələr arasında araboşluğu artır. Ona görə də vaxtında tənzimləmə işlərinin aparılması böyük əhəmiyyət kəsb edir.

Tormoz barabarı və qəliblər arasında yeyilmə prosesinin müəyyən olunmuş həddən artıq qiymət olması yolverilməzdır. Belə ki, bu hal nəqliyyat vasitəsinin tormoz sisteminin tam tə'sirsiz olmasına getirib çıxarır. Əgər qəlibin işçi səthi ilə pərcim başlığı arasındakı məsafə 0,5 mm-dən azdırırsa, onda tormoz qəlibləri dəyişdirilməlidir.

Sistemdən tormoz mayesinin sızması baş tormoz silindrində tormoz mayesinin səviyyəsinin azalmasına, sistemə hava daxil olmasına və konturlardan birinin, yaxud da bütünlükdə tormoz sisteminin tə'sirsiz vəziyyətə düşməsinə səbəb ola bilər.

Təkərin tormoz silindrindən tormoz mayesinin sızması tormoz qəlibləri və baraban arasındaki sürtünmə əmsalının azalmasına səbəb olur. İşçi tormoz silindrindən tormoz mayesinin sızma səbəbləri əsasən tormoz mayesində mexaniki qarışıqların olması, mancetin yeyilməsi, silindrin korroziyaya uğraması ilə əlaqədardır.

Pnevmatik tormoz sistemində kipliyin pozulması kamerada təzyiqin aşağı düşməsinə səbəb olur və həmin vəziyyətdə tormozlama effektivliyi azalır.

Praktika göstərir ki, tormoz kamerasının kipliyinin pozulması əsasən diafracmanın zəifləməsi nətijəsində baş verir. Tormoz sisteminin tə'sirsiz vəziyyətə düşməsinin qarşısının alınması üçün hər 2 il istismardan sonra (hətta əgər işçi vəziyyətdədirse) diafracmalar dəyişdirilməlidir.

Əgər kompressor işləyirsə, lakin sistemdə  $5\div6 \text{ kqs/sm}^2$  hava təzyiqini tə'min etmirsə, onda həmin nəqliyyat vasitəsinin istismar olunmasını təhlükəsiz hesab etmək olmaz. Belə ki, vaxtaşırı tormozlama zamanı, yaxud mühərrik qəflətən dayandıqda tormoz sistemi effektiv tormozlamani tə'min edə bilməz.

Porşen üzükləri yeyildikdə kompressorun sıxılma kamerasına artıq miqdarda yağı daxil olur və sonra pnevmosistemdə yayılıraq onu çirkəndirir.

Uzunmüddətli istismar zamanı kompressor blokunun başlığında birləşmə zəifləyir və nətijədə kompressorun iş qabiliyyətinin azalmasına və sistemdə hava təzyiqinin aşağı düşməsinə səbəb olur.

### **Yol və yol şəraitinin yol-nəqliyyat hadisələrinin baş verməsinə tə'siri.**

Yol-nəqliyyat hadisələrinin baş verməsinə yol və yol şəraiti də bir amil kimi tə'sir göstərir.

*Avtomobil yolları* - bütün eni boyunja hərəkət üçün istifadə edilən hər hansı küçə, prospekt, yol, döngə və s. ilə xarakterizə olunur.

*Yol şəraiti* - hərəkət hissəsinin örtüyü, hərəkət hissəsi örtüyünün texniki vəziyyətinin hərəkət hissəsi örtüyünün atmosfer şəraitindən asılı olan vəziyyəti və s. xarakterizə olunur.

Yol-nəqliyyat hadisələri üçün şərait yaradan yol və yol şəraiti amillərinə- yol səthi ilə avtomobilin şini arasında olan ilişmə əmsalı, günün qaranlıq vaxtı görünüş məsafəsi, yolun mailliyi, yolun dönmə radiusu və yolun döngəli hissəsində görünüş məsafəsi və s. aiddir.

Bu qeyd olunanların hər birinin yol hərəkətinin təhlükəsizliyinə böyük tə'siri var.

### **Avtomobil şininin yol səthi ilə ilişmə əmsali.**

Avtomobil şini ilə yol səthi arasında ilişmə əmsalı avtomobilin çəkisinə nisbəti ilə ifadə olunur.

Nəqliyyat vasitəsinin şinlərinin protektor naxışları yeyildikdə isə istismarı zamanı ilişmə əmsalının iki dəfə azalmasına səbəb olur. İlişmə əmsalının azalmasına həmçinin yol səthinin uzunmüddətli istismar nətijəsində həddindən artıq hamarlaşması da səbəb olur.

İstismar zamanı yolun hərəkət hissəsinin eni boyunja nəqliyyat vasitəsinin şinləri arasında müxtəlif ilişmə əmsalları olur. Belə ki, hərəkət hissəsinin şin ilə intensiv əlaqədə olan yerində yeyilmə daha çox olduğundan həmin hissədə ilişmə əmsalı kiçik olur. Yol səthi ilə şinlər arasında ilişmə qabiliyyətinin azalmasına yol örtüyünün yaş olması da böyük tə'sir göstərir.

Hərəkət hissəsi yaş olduqda ilişmə əmsalı öz-özünə azalır, belə ki, hərəkət hissəsində palçıq olduqda, ələlxüsus yağış yağmağa başlayan ilk anlarda ilişmə əmsalı kiçik olur. Çünkü avtomobilin şinləri ilə yol səth arasında sürüşkən təbəqə yaranır ki, bu da təbəqə yol səthi ilə avtomobilin şinləri arasında ilişmə qabiliyyətinin kifayət qədər azalmasına gətirib çıxarır. İlişmə əmsalına tə'sir göstərən amillərdən biri də yol səthinin qarlı və buzlu olmasıdır.

Avtomobil şinləri ilə yol səthi arasında ilişmə əmsalının qiyməti xüsusü jihazların köməyi ilə, eksperiment yolu ilə müəyyən edilir. Həmin jihazlara PKRS-2d, PKRS-2s tipli diametrik jihazlar aiddir. Sonra isə müəyyən yol sahəsində ilişmə əmsalının faktiki qiyməti ilə normativ qiyməti müqayisə etməklə yoxlanılır.

Bə'zi hallarda yolun hərəkət hissəsinin eni hərəkətin təhlükəsizliyinə tə'sir göstərir.

Hərəkət hissəsinin eninin kifayət qədər olmaması avtomobillərin qarşılıqlı hərəkətini çətinləşdirir, orta sür'əti aşağı salır, avtomobilləri bir-birinə yaxınlaşdırır, yolun buraxılıq qabiliyyətini azaldır və ümumiyyətlə, təhlükəsizliyi tə'min etmir. Qeyd olunan yol şəraitində təhlükəsiz hərəkəti ilə tə'min olunması üçün hərəkət hissəsinin eni qəbul edilmiş standartlara uyğun olaraq ikitərəfli hərəkət üçün ən azı 4,5 metr, ehtiyat hissəsinin eni isə 1,75 metr olmalıdır.

Belə hallarda həmin yolda nəqliyyat vasitələrinin hərəkət sür'ətlərini və konkret yol şəraitini bildirən yol nişanları qoyulmalıdır.

### **Yol səthində olan qüsurların hərəkətin təhlükəsizliyinə tə'siri.**

İstismar nətijəsində yol örtüyündə dalğavari sahələr, çala çökəklər, girinti-çixıntılar yarana bilər. Yol-nəqliyyat hadisələrinin analizi göstərir ki, yolun səthində olan qüsurlar yol-nəqliyyat hadisələrinin baş verməsi üçün şərait yaradılmasına mühüm tə'sir göstərir.

Bə'zi hallarda yaşayış məntəqələrində yolun hərəkət hissəsində yerləşən kommunikasiya quyularının qapağının açıq olması, yaxud həmin quyuların qapağının yol səviyyəsindən yuxarı yerləşməsi hərəkətin təhlükəsizliyinə tə'sir göstərir.

Göstərilən yol şəraitində hərəkətdə olan nəqliyyat vasitəsinin təkərlərindən biri qapağı açıq olan rabitə quyusuna düşdükdə, yaxud yol səviyyəsindən yuxarıda yerləşən rabitə quyusunun qapağı ilə toqquşduqda nəqliyyat vasitəsinin sağ və sol təkərlərinə tə'sir edən müqavimət qüvvəsinin qiyməti bir-birindən kəskin fərqlənir ki, bu da nəqliyyat vasitəsinin hərəkət istiqamətinin özbaşına dəyişilməsinə səbəb olur. Nəqliyyat vasitəsinin hərəkət zamanı bu səbəbdən hərəkət istiqamətinin qəflətən dəyişməsi yolda qəza şəraiti yaradır. Eyni zamanda yol örtüyünün qüsurlu olması həmin yolla hərəkətdə olan nəqliyyat vasitələrinin hissələrinin normadan artıq yeyilməsinə və nasaz hala düşməsinə, bu da öz növbəsində yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Həmçinin yolun hərəkət istiqamətində olan qüsurlu yoldan keçmək üçün sürüjü bu və ya digər istiqamətdə manevr aparmağa məjbur olur, bu isə arxadan və qarşidan gələn nəqliyyat vasitələri üçün maneə, yaxud təhlükə yaradır, həmçinin yolun kənarında olan maneələrin hər hansı birisilə toqquşmaq ehtimalı yaradır.

Yollarda uzununa və eninə mailliyn və döngənin olması həmin yolda yolun görünüş məsafəsini, yolda olan obyektlərin görünüşünü məhdudlaşdırır, nəqliyyat vasitəsinin sür'ət reciminə tə'sir göstərir. Bu da öz növbəsində yol-nəqliyyat hadisələrin baş verməsinə şərait yaradır.

Döngəli yollarda baş verən yol-nəqliyyat hadisələrinin çoxu, dönmə radiusu kiçik olan yol sahələrinə aiddir. Sərt enişli və kiçik radiuslu döngələrdə nəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasına daha çox təsadüf olunur. Belə yol-nəqliyyat hadisələri daha çox dağ yollarında baş verir.

Yol hərəkətinin təhlükəsizliyinin tə'min edilməsində yol və yol şəraitini təşkil edən amillərin hər birinin ayrılıqda böyük rolu vardır. Avtotexniki ekspertiza zamanı bu amillərin nəzərə alınması işin obyektivliyini tə'min etmək üçün mühüm əhəmiyyət kəsb edir.

### **Nəqliyyat vasitələrinin yorğunluqdan qırılmasının yol-nəqliyyat hadisəsinə tə'siri.**

Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin və sür'ətinin artması ilə əlaqədar olaraq hissə və qovşaqların texniki jəhətdən saz olması mühüm əhəmiyyətə malikdir, eyni zamanda hərəkətin təhlükəsizliyini tə'min edən zəruri şərtlərdən biridir.

İstismar prosesində nəqliyyat vasitələrinin hissələrində yaranan zədələrin ən xarakterik növlərindən biri də onların yorğunluq çatının inkişafından qırılmasıdır. Nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını tə'min edən hissələrin yorğunluq çatından qırılmasının ən təhlükəli jəhati odur ki, hissə qırılana qədər əksər hallarda onun yorğunluq çatının tə'sirinə məruz qalmasını xüsusi jihazlar olmadan texniki qulluq zamanı adı yoxlama metodları vasitəsi ilə aşkarla çıxarmaq mümkün deyildir. Bununla

əlaqədar normal istismar prosesində nəqliyyat vasitəsinin hissəsinin yorğunluq çatının inkişafından gözlənilmədən sinması əksər hallarda yol-nəqliyyat hadisələrinin baş vermesinə səbəb olur. Ona görə də ayrı-ayrı hissələrdə yorğunluq çatının yaranmasına səbəb olan faktların müəyyənləşdirilməsi və yorğunluq qırma-larının qarşısının alınması üçün hər bir yorğunluq qırılmasının hərtərəfli öyrənilməsi zəruridir.

Ekspert təjrübəsi göstərir ki, yorğunluq qırılmaları əsasən nəqliyyat vasitəsinin hərəkət hissəsində (təkərləri bərkidən boltlar), sükanlı idarəetmə hissəsində (tyaqaların almajıqlı barmaqların yorğunluqdan qırılması, tyaqa yuvasına əlavə şaybaların qoyulması, yuvanın yağılanması və s.), tormoz sisteminin hissələrində (mis borularının tə'minatlı və keyfiyyətli bərkidilməsi və s.) rast gəlinir.

Nəqliyyat vasitələrinin hissələri üçün ən çox iki növ qırılma xarakterikdir:

- ☞ “yorulmadan” qırılmalar-çoxsaylı təkrar edilən və dəyişən güvvələrin tə'sirindən qırılmalar;

- ☞ kövrək qırılmalar-bir dəfə tə'sir edən güvvədən qırılma.

## **SUAL 2. MƏHKƏMƏ MÜHƏNDİS-TEXNİKİ EKSPERTİZASI SİNFİNİN QRUPLARI: YANĞIN- TEXNİKİ, ELEKTROTEXNİKİ, TIKİNTİ – TEXNİKİ, KOMPÜTER-TEXNİKİ, ƏMƏYİN TEXNİKİ TƏHLÜKƏSİZLİYİ EKSPERTİZALARININ PREDMETİ, OBYEKTLƏRİ VƏ VƏZİFƏLƏRİ.**

### **Yanğın-texniki ekspertiza:**

Yanğın-texniki ekspertizanın məqsədi jinayət işinin istintaqı üçün mühüm əhəmiyyət kəsb edən halları-yanığının yaranmasını və inkişafını müəyyən etməkdən ibarətdir. Yanğınlı əlaqədar jinayətlərin istintaqında yanığının səbəbi, mənbəyi və vurulan ziyanın miqdarı müəyyən edilməlidir. Göstərilən bu və ya digər məsələləri həll etmək üçün yanğınlı əlaqədar jinayətlərin istintaqında yanğın-texniki ekspertiza tə'yin olunur.

Yanğın-texniki ekspertizasının vəzifələri:

- ☞ yanığının yaranma yerinin və vaxtının müəyyən edilməsi (yanığın mənbəyinin tə'yin edilməsi);

- ☞ yanığının səbəbinin, şəraitinin və inkişaf prosesinin müəyyən edilməsi;

- ☞ yanığın vaxtı alovun inkişaf xüsusiyyətlərinin və şəraitinin tədqiq edilməsi;

- ☞ yanığın zamanı alovun söndürülməsi şəraitinin, vasitələrinin, üsullarının və xüsusiyyətlərinin tə'yin edilməsi (yanığın söndürmənin üsul və metodları, yanğıın söndürən texnika və i.a.);

- ☞ yanığın təhlükəsizliyi şəraitinin və qaydalarının pozulması faktının müəyyən edilməsi;

☞ yanlığın təhükəsizliyi qaydalarının pozulması ilə yanığının yaranma səbəbi, onun aşkar edilməsi şəraiti, onun söndürülməsi və nətijələri ilə səbəbli əlaqənin müəyyən edilməsi.

Yanığın-texniki ekspertizasının obyektləri:

- ☞ yanığının yeri;
- ☞ yanmış, külə çevrilmiş konstruksiya elementləri, yanmış predmetlərin interyerası;
- ☞ zədələnmiş nəqliyyat vasitələri və böyük qabaritə malik olan predmetlər;
- ☞ mexanizmlər, qurğular və onların detalları;
- ☞ yanmış və tam yanmamış predmetlər və onların qalıqları;
- ☞ üzərində termik tə'sirin izləri olan predmetlər;
- ☞ maddələrin və materialların alışdırılması üçün istifadə edilən qurğular;
- ☞ yanığın çatları, his və qatran izləri;
- ☞ yanığın siqnalizasiyası qurğuları və yanığın söndürmə vasitələri;
- ☞ elektrik qızdırıcı jihazlar və onların şnurları;
- ☞ avariyalı recimin əlamətləri olan zədələnmiş elektrik lampaları;
- ☞ əriməyə məruz qalmış elektrik naqillərinin, kabellərin hissələri;
- ☞ avariyalı recimin əlamətləri olan elektrik mühafizə qurğuları.

Müqayisəli tədqiqat və model ekspert eksperimentlərinin aparılması üçün yanığın texniki ekspertizaya müqayisəli nümunələr qismində maddələr, materiallar, elektronaqillər, kabellər (zəruri hallarda mühafizə aparatları və digər qurğular), digər nümunələr təqdim olunur.

Yanığın-texniki ekspertizanın tə'yin edilməsində həll edilən sualların dairəsinin genişliyini nəzərə alaraq, ekspert qarşısında qoyulan sualların seçilməsində və tədqiqatın aparılması üçün zəruri materialların və mə'lumatların təqdim edilməsində yanığın yerində məsləhətlərin aparılması məqsədə uyğundur.

Digər mühəndis-texniki ekspertizalarda olduğu kimi yanığın texniki ekspertizanın aparılması zamanı yanığın baş vermiş obyektin texniki sənədlərinin və onun qurğularının təhlili, yanığının yaranması, inkişafı və söndürülməsi halları haqqında mə'lumatların ümumiləşdirilməsi, yanığın zamanı baş vermiş proseslərin modelləşdirilməsi zərurəti yaranır.

Ekspertizanın nətijəsi isə ekspertə təqdim edilmiş materialların keyfiyyətindən və tam olmasından daha çox asılıdır.

Həmin materiallara aşağıdakılardır aiddir:

- ☞ hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotojədvəllər, çertyoclar və sxemlər;
- ☞ yanığının baş verdiyi, aşkar olduğu vaxt, yer və hava şəraiti haqqında mə'lumatlar;
- ☞ yanmış obyektin xarakteristikası, onun materialları və konstruksiyası-nın oda davamlılığı haqqında mə'lumatlar;

- ☞ yanğın baş vermiş obyektdə olan tez alışan yüklərin növü, onların lokalizasiyası və yerləşdirilməsi üsulları;
- ☞ obyektin elektrik tə'minediji qurğularının daxili və xarici sxemi, elektrik rubilniklərinin vəziyyəti;
- ☞ yanığının yaranması ilə səbəbli əlaqədə olan hadisə haqqında mə'lumatlar;
- ☞ yanığının aşkar edilməsi şəraiti və onun əlamətləri: onun inkişafının və söndürülməsinin xüsusiyyətləri, davam etmə müddəti və nətijələri;
- ☞ istilik, yanğınsöndürən və elektrik sistemlərinin xarakteristikası.

Yanğın-texniki ekspertizasının qarşısında qoyulan suallar konkret xarakter daşımalı və irəli sürülmüş fərziyyələrlə bilavasitə bağlı olmalıdır. Bəzən yanğınlə əlaqədar hadisə yerinə səthi baxış keçirildiyi və heç bir maddi obyektin götürülmədiyi hallarda ekspertə jinayət işinin bütün materialları təqdim olunur və bu zaman ekspert qarşısında anjaq bir sual qoyulur: "Yanğının səbəbi nədir?"

Bu, ekspertenin öz səlahiyyətləri çərçivəsindən qırğa çıxmasına və onu istintaq fərziyyələrinin və şahid ifadələrinin təhlili ilə məşğul olmasına məjbur edir.

Belə hallarda ekspertenin nətijələri güman xarakter daşıyır və heç bir sübut əhəmiyyəti kəsb etmir.

Bir qayda olaraq yanğın-texniki ekspertiza qarşısında diaqnostik xarakterik suallar qoyulur və onları bir neçə qrupa bölmək olar:

#### I. Yanğının mənbəyinin və dinamikasının diaqnostikası:

1. Yanğının mənbəyi harada yerləşir?
2. Yanğının mənbəyinin bu yerdə yerləşməsini hansı əlamətlər göstərir?
3. Yanğının mənbəyini göstərən əlamətlərin yaranma mexanizmi nejədir?
4. Bu predmetin, konstruksiyanın lokal zədələnməsi (deformasiya, yanması, külə dönməsi) nə ilə izah olunur?
5. Yanğın zamanı bu yerdə ən yüksək hərarət nə qədər olmuşdur?
6. Yanğın zamanı yanajaq maddələrinin olmasını göstərən əlamətlər varmı?
7. Qeyd olunmuş alovun rənginə, tüstünün sıxlığı və rənginə görə hansı maddələr və materiallar yanmışdır?
8. Yanğın zamanı yaranmış temperatura konkret predmetlərin, materialların ərinməsi üçün və tikinti konstruksiyaların dağıılması üçün kifayət edirmi?
9. Materialların, maddələrin yanma sür'əti və xətti nejə olmuşdur?
10. Yanğının xarakterinə görə yandırmadan açıq yanğına qədər təxminən nə qədər vaxt keçməli idi?
11. Yanma hansı yerdən başlamış və hansı yollarla alov yayılmışdır?
12. Mə'lum miqdarda olan müəyyən predmetlərin tam yanması üçün nə qədər vaxt tələb olunur?

#### II. Yanğının yaranma mexanizminin diaqnostikası.

1. Hansı hadisə daha əvvəl baş vermişdir: yanğın, yoxsa partlayış?

2. Göstərilən halda yanğın mənbəyində yanmanın yaranması mexanizmi nejə olmuşdur?

**III. Alışma mənbəyinin yanajaq maddələri ilə öz-özünə alışan maddə və materiallarla qarşılıqlı xüsusiyyətlərinin diaqnostikası.**

1. Müəyyən alışma mənbəyinin tə'sirində hansı müddət ərzində konkret material, maddə, mə'lumat və konstruksiya alışa bilər?

2. Konkret şəraitdə müəyyən maddələrin, materialların və mə'mulatların öz-özünə alışması (kimyəvi, istilik, mikro-bioloci) mümkünürmü?

3. Yanığının mənbəyində öz-özünə alışmanı göstərən əlamətlər varmı?

4. Təqdim olunmuş obyektlərin üzərində tez alışan mayelərin, yanajaq-sürtgü materiallarının izləri varmı?

**IV. Yanığının elektrik mənbələrinin alışmasından yaranması mümkünüyünün diaqnostikası:**

1. Yanığın şəraitində yanmış obyekti elektrik qurğuları gərginlikdə olubmu?

2. Təqdim edilmiş maddi sübutlarda ərinmə, qısa qapanma izləri varmı?

3. Maddi sübutlarda defektlerin əmələ gəlməsinə və materialların xassələrinin dəyişməsinə səbəb nədir?

4. Elektrik qurğusunda avariyalı recimin yaranması və inkişafı mexanizmi nejə olmuşdur?

5. Elektrik naqillərinin qısa qapanması özünü göstərməmişdirmi, əgər belə olmuşdursa, buna səbəb nə idi?

6. Təqdim edilmiş predmet elektrik jihazının qalığıdırımı?

7. Elektrik qurğusunda yaranmış avariyalı recimlə yanığının baş verməsi arasında səbəbli əlaqə varmı?

**V. Yanığının baş verməsi mümkünüyünün diaqnostikası:**

1. İşləyən qurğunun səthində hansı temperatur yaranmışdır?

2. Göstərilən maddələrin alovlanması üçün bu temperatur kifayətdirmi?

3. Yanğınlı zəifləmiş obyekti vəziyyətinə əsasən, yanığının davam etmə müddəti nə qədər olmuşdur?

4. Göstərilən şəraitlər zamanı müəyyən materialların öz-özünə alışması mümkünürmü?

5. Tədqiq olunan texniki vasitələrin quruluşu yanığın təhlükəsizlik tələblərinə uyğundurmu?

6. Partlayış yanığının baş verməsinin səbəbi idimi?

7. Fitilin müəyyən şəraitlərdə yanması üçün nə qədər vaxt tələb olunur?

**VI. Açıq alovdan yanığının baş verməsinin diaqnostikası:**

1. Açıq alovla kontakt zamanı bu predmetin, materialın yanması mümkünürmü?

2. Fitilin nə qədər vaxt ərzində tə'sirindən materialın yanması baş verə bilər?

3. Materialın, predmetin yanması hansı şəraitdə baş verə bilər?

4. Tüstü bajasından çıxan qığılıjm, közərmiş vəziyyətdə göstərilən məsafəni uça bilərmi?

Yanğıñ-texniki ekspert qarşısında digər diaqnostik xarakterli suallar da qoymaq olar:

1. Yanğıñ təhlükəsizlik qaydalarına riayət olunmasını tə'min etmək hansı vəzifəli şəxsin üzərinə düşürdü?
2. Göstərilən vəzifəli şəxs üzərinə düşən və yanğından xəbərdarlıq üçün bütün zəruri hərəkətləri etmişdirmi? Əgər belə olmamışdırsa, onda hansı hərəkətlər edilmişdir?
3. Göstərilən obyektdə olan vəziyyət yanğıñ əleyhinə olan təhlükəsizlik qaydalarına uyğundurmu?
4. Göstərilən predmetlər tez alışanlar kateqoriyasına aiddirmi və müəyyən şəraitlərdə öz-özünə alışa bilərdimi?
5. Yanma məhsulları hansı materialın qalıqlarıdır?
6. Göstərilən predmet yüksək hərarət tə'sirinə mə'rüz qalıbmı?

### **Elektrotexniki ekspertiza:**

Elektrotexniki ekspertiza elektrik naqillərinin və qurğularının onlarda avariya recimlərinin öyrənil-məsi məqsədilə keçirilir.

Elektrotexniki ekspertizanın obyektləri: elektrik qurğuları, elektrik jihatları və onların hissələri, elektrik naqillərinin və kabellərinin hissələri, elektrik mühafizə qurğuları.

Müqayisəli tədqiqat üçün elektrotexniki ekspertizaya analoci jihatlar, qurğular, naqıl və kabel hissələri, qoruyujular və mühafizə aparatları təqdim edilir.

Elektrotexniki ekspertiza çox hallarda digər mühəndis-texniki ekspertizaların keçirildiyi müəssisələrdə həyata keçirilir.

Çox hallarda isə elektrotexniki ekspertiza digər növ mühəndis-texniki ekspertizalarla birgə kompleks şəkildə keçirilir.

Elektrotexniki ekspertizanın qarşısında aşağıdakı diaqnostik xarakterli suallar qoyulur:

1. Tədqiq olunan elektrik qurğusunun, elektrik jihazının texniki xarakteristikası nejədir?
2. Elektrik qurğusu, elektrik jihazı saz vəziyyətdə dərmişmi? Əgər saz deyilsə, onda nasazlığın səbəbi nədir?
3. Nasazlıqlar hazırlanma texnologiyasının pozulması və ya düzgün istismar edilməməsi nəticəsində, ya da ki, başqa səbəblərdən əmələ gəlmışdırmi?
4. Elektrik naqilləri tələb olunan yüklənmə güjünə uyğundurmu?
5. Elektrik mühafizə qurğularının quruluşunun xarakteristikası ümumi tələblərə javab verirmi?
6. Elektrik qurğusunda avariyalı recimin yaranması və inkişaf mexanizmi nejə olmuşdur?

### **Tikinti-texniki ekspertiza:**

Jinayət işlərinin istintaqı ilə əlaqədar olaraq, bir çox hallarda görülən tikinti işlərinin həjmini, xüsusiyyətini, materialların qiymətini, avariyalı mexanizmlərin yaranmasını, layihə sənədlərinin əsaslılığını müəyyənləşdirmək məqsədilə tikinti-texniki ekspertiza tə'yin olunur.

Tikinti-texniki ekspertizanın obyektləri:

- ☞ tikinti obyektləri (bina, tikililər və onların hissələri);
- ☞ tikinti obyektinin yerləşdiyi ərazilər və sahələr;
- ☞ tikinti-quraşdırma, tikinti-tə'mir işlərinin yerinə yetirilməsinin layihə-smeta sənədləri;
- ☞ tikinti-qurşadırma və tikinti-tə'mir işlərinin keçirilməsi barədə müqavilələr;
- ☞ tikinti sahələrinin tədqiqinə dair mühəndis topoloci ekspertizasının rə'yı;
- ☞ tikinti üçün ayrılan sahələrin verilməsi haqqında akt və qərarlar;
- ☞ tikinti-quraşdırma və tə'mir işlərinin yerinə yetirilməsi və tikinti materiallarının silinməsi haqqında hesabatlar;
- ☞ tikinti-quraşdırma və tə'mir işləri zamanı baş vermiş avariyaların səbəbi, bədbəxt hadisələrin tədqiqi haqqında aktlar;
- ☞ mülkiyyətə sahiblik hüququnu təsdiqləyən fakt.

Tikinti-texniki ekspertiza qarşısında qoyulan sualları aşağıdakı kimi qruplaşdırmaq olar:

**I. Tikinti-texniki sənədlərin əsaslılığı və onların ümumi tələblərə javab verməsi:**

1. Layihə-smeta sənədləri texniki jəhətdən əsaslandırılmış şəkildə tərtib olunmuşdurmu və bunlarda tikinti işlərinin həjmi və dəyəri artırılmışdır mı?
2. Tikinti işləri layihə-smeta sənədlərinə uyğun olaraq ijra edilmişdirmi?
3. Tikintinin texniki layihəsi düzdürmü, əgər belə deyilsə, nə səbəbə düz deyil?
4. Tikinti-quraşdırma işlərinin başlanmasına qədər müvafiq texniki sənədlər tərtib olunmuşdurmu?
5. Yerlərdə kəşfiyyat işlərinin ijrasi zamanı nöqsanlara yol verilmişdirmi? Əgər belədirsə, onda bu nöqsanlar nədən ibarətdir?
6. Tikinti üçün yer texniki jəhətdən düzgün seçilmişdirmi, əgər belə deyildirsə, nə səbəbə düzgün seçilməmişdir?

**II. Tikinti-quraşdırma və tə'mir işlərinin həjminin, keyfiyyətinin, ona sərf olunmuş vaxtin və xərjlərin qiymətləndirilməsi.**

1. İjra edilmiş tikinti işlərinin faktiki həjmi nə qədərdir?
2. İşlərin qəbulunun konkret aktlarında ijra edilmiş işlərin həjmi və xarakteri düzgün göstərilmişdirmi?
3. İşin görülməsi üçün hansı materiallar və nə qədər miqdarda istifadə olunmuşdur və faktiki xərjlər hesabdan silinmiş materialların miqdarına uyğundurmu?

4. Müəyyən obyektin tikilməsi üçün əlavə tikinti materiallarının tələb olunmasına zərurət var idimi?
5. Tikintinin maliyyələşdirilməsi müəyyən olunmuş qaydalardan yayınma ilə ijra edilmişdirmi, əgər belədirse, əsassız maliyyələşdirmənin ölçüləri nə qədər olmuşdur?
6. Hansı hallar tikintinin uzadılmasına və onun bahalaşmasına səbəb olmuşdur?
7. Tapşırıqlarda işçi vaxtlarının normaları və qiymətləndirilməsi və əmək haqqının müəyyən məbləği düzgün tətbiq edilmişdirmi?
8. İşlərin dəyişdirilməsi olmuşdurmu, əgər belədirse, bu materialların əlavə xərjlənməsi ilə əlaqədar olmuşdurmu?
9. Göstərilən tikinti materiallarında nöqsanların yaranmasına səbəb nə olmuşdur?
10. Tikinti işləri keyfiyyətjə yaxşı ijra edilmişdirmi, əgər belə deyilsə, onun keyfiyyətjə yaxşı olmadığı nədən əks olunur?

**III. Yerinə yetirilmiş tikinti-quraşdırma və tə'mir işlərinin qəbulu və hesabının düzgünlüyünün qiymətləndirilməsi:**

1. Tikinti-quraşdırma və tə'mir işlərinin qəbulunda hər hansı yayınmalar buraxılmışdır, əgər belədirse, bunlar nədən ibarətdir?
2. İşlərin qəbululedilmə aktlarında vahid qiymətləndirilmə düzgün tətbiq edilmiş və işlərin dəyəri düzgün müəyyən edilmişdirmi?
3. İşlərin qəbulu aktlarında görülmüş işlərin həjminin və dəyərinin artırılmasına və naryadlarda normaların və qiymətləndirmələrin yanlış tətbiqinin göstərilməsinə görə hansı vəzifəli şəxs məs'uliyyət daşıyır?
4. İşin ijracılardan qəbulu zamanı müəyyən olunmuş qaydalardan hər hansı bir yayınmalar olmuşdurmu, əgər olmuşdursa, bunlar nədən ibarətdir?

**IV. Tikinti-quraşdırma və tə'mir işlərinin yerinə yetirilməsinin baş vermiş qəzalarla səbəbli əlaqənin müəyyən edilməsi:**

1. Binanın, tikilinin, konfiqurasiyanın dağıılması mexanizmi nejədir?
2. Tikintidə hansı təhlükəsizlik qaydaları pozulmuşdur?
3. Göstərilən layihə tikinti-təhlükəsizlik qaydalarına uyğundurmu?
4. Baş vermiş qəza və ya təhlükəsizlik qaydalarının pozulması, göstərilən tikinti materiallarının və qurğularının istifadəsi ilə bağlıdır mı?
5. Zərərçəkənin ixtisası, onun yerinə yetirdiyi işlə uyğundurmu?

**Kompyüter-texniki ekspertiza:**

Kompyüter-texniki ekspertiza mühəndis-texniki ekspertizaların yeni qrupudur. Bu növ ekspertizanın yaranmasına səbəb kompyüter texnologiya-sının insan fəaliyyətinin bütün sahələrində istifadə edilməsi ilə bağlıdır.

Özünəməxsus vəzifələrinə və spesifik tədqiqat obyektlərinə görə kompyüter-texniki ekspertizasını iki növə ayırmak olar:

☞ kompyüterlərin və onların dəstlərinin texniki ekspertizası, hansı ki, kompyüterlərin vəziyyətinin və konstruksiya xüsusiyyətlərinin, onun ətraf quruluşunun, maqnit daşıyıcılarının, onlarda yaranmış nasazlıqların öyrənilməsi məqsədilə ilə keçirilir;

☞ program tə'minatının və mə'lumatların ekspertizası, hansı ki, kompyüterdə maqnitdaşıyıcıılarda saxlanılan mə'lumatların öyrənilməsi məqsədilə keçirilir.

**Kompyüter-texniki ekspertizasının obyektləri:**

- ☞ kompyüter və onların bloklar sistemi;
- ☞ periferik qurğular (displaylər, printerlər, klaviaturalar, skanerlər, manipulyatorlar və s.), kompyüterlərin kommunikasiya qurğuları və hesablayıcı şəbəkələr;
- ☞ mə'lumatların maqnitdaşıyıcıları;
- ☞ program və mətn faylların yazıları;
- ☞ elektron qeydiyyat kitabçaları, peyjerlər və s.

**Kompyüter-texniki ekspertizası qarşısında aşağıdakı suallar qoyulur:**

1. Tədqiqata hansı model kompyüter təqdim olunmuşdur?
2. Təqdim edilmiş kompyüterin texniki quruluşu əlavə edilən sənədə uyğundurmu?
3. Kompyüter və onun hissələri harada, nə vaxt hazırlanmış və yiğilmişdir?
4. Kompyüter zavodda və ya kustar üsulu ilə yiğilmişdir?
5. Kompyüter və onun hissələri sazdırı? Kompyüter və onun ətraf qurğularındakı nasazlıqların səbəbi nədən ibarətdir?
6. Kompyüterdə hansı əməliyyat sistemindən istifadə olunmuşdur?
7. Daxili və xariji maqnit daşıyıcıılarda saxlanılan mə'lumatların xarakteri nədən ibarətdir? Program məhsullarının mə'lumati nejədir?
8. Göstərilən oricinal kompyüter məhsulu texniki tələblərə uyğundurmu?
9. Kompyüterin iş fəaliyyəti nəzərdə tutulmuş bütün funksiyaların yerinə yetirilməsini tə'min edirmi?
10. Siliñmiş faylların bərpa edilməsi mümkünürmü? Maqnit-informasiya daşıyıcıılarda olan defekt bərpa etmək mümkünürmü? Bərpa edilmiş faylların mahiyyəti nədən ibarətdir?
11. Kompyüterin funksiyalaşdırılmasında və ayrı programların işində nasazlıqlar (fasılələr) varmı? Əgər varsa, onların səbəbi nədir? Kompyüterin işində olan nasazlıq (fasılələr) virusun tə'sirindən ola bilərmi? Virusun tə'sirinə mə'rüz qalmış programın funksiyasını tam həjmədə bərpa etmək mümkünürmü?
12. Peyjerdə, elektron qeydiyyat kitabçasında saxlanılan informasiya-ların mahiyyəti nədən ibarətdir? Həmin kitabçada gizli informasiya varmı və onun mahiyyəti nədən ibarətdir?
13. Qapalı (lokal) hesablayıcı qlobal şəbəkələrdən və mə'lumatların bölüşdürüjü bazasından mə'lumatların yayılması mexanizmi nejədir?

14. İnformasiyaya daxil olanı məhdudlaşdırmaq üçün parollardan, gizli fayllardan və program mühafizəsindən istifadə olunubmu? Gizli informasiyanın mahiyyəti nədən ibarətdir?

### **Texniki təhlükəsizlik qaydalarının pozulması üzrə ekspertiza:**

Texniki təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar ekspert tədqiqatlarının keçirilməsindən əsas məqsəd bilavasitə texniki təhlükəsizlik qaydalarının pozulması ilə baş vermiş hadisənin səbəbini, təhlükəsizlik baxımından texnologici prosesin qiymətləndirilməsini, texniki vasitələrin əməyin təhlükəsizlik tələblərinə javab verməsini, işçilərin ixtisas hazırlığının əməyin təhlükəsizlik qaydalarına javab verməsini, konkret obyektdə əməyin təşkilinin əməyin təhlükəsizlik qaydalarına javab verməsini, texniki təhlükəsizlik qaydaları baxımından müəyyən şəxslərin hərəkətlərinin qiymətləndirilməsini və digər məsələləri müəyyən etməkdən ibarətdir.

Bu növ ekspertizanın obyektlərinə aiddir:

☞ texniki təhlükəsizlik qaydalarını tənzimləyən normativ aktlar və digər sənədlər;

- ☞ müəyyən ərazilər və sahələr;
- ☞ layihə-smeta sənədləri;
- ☞ müəssisənin fəaliyyətini tənzimləyən sənədlər;
- ☞ texniki qurğular, tikililər, istehsalat maşınları;
- ☞ mühafizə vasitələri və qurğuları;
- ☞ texniki sənədlər və s.

### **Texniki təhlükəsizlik qaydalarının pozulması üzrə ekspertiza qarşısında qoyulan suallar:**

☞ Bədbəxt hadisənin bilavasitə səbəbi nədir? Hansı əlamətlər bu səbəbi təsdiq edir və hansı hallar onu şərtləndirmişdir?

☞ Bədbəxt hadisə göstərilən səbəbdən baş vermişdirmi?

☞ Bədbəxt hadisəni yaradan hal harada baş verib? Məsələn, şaxtanın hansı yerində partlayışa səbəb olan, qazın və kömür tozunun yanması baş vermişdir?

☞ Hadisə yerində olan şəraitə əsasən, bədbəxt hadisə yerində mühafizə qurğuları var idimi?

☞ Göstərilən mühafizə vasitəleri işin təhlükəsizliyini tə'min edirmi?

☞ Bədbəxt hadisə müəyyən hal ilə müşahidə edilirdimi?

☞ Obyekt işlək vəziyyətdə idimi, əgər deyildisə, onun işləməməsinin səbəbi nədən ibarətdir?

☞ Göstərilən maşının müəyyən şəraitdə onun tətbiqini qeyri-mümkün edən nöqsanları varmı?

☞ Maşının müəyyən nöqsanının səbəbi nədir?

☞ Mexanizmin nöqsanları, texniki layihənin çatışmamazlıqları ilə şərtlənmüşdirmi?

- ☞ Maşın müəyyən səbəblərdən işləmirmi?
- ☞ Bədbəxt hadisə, işlək mexanizmin müəyyən şəraitdə istismarı zamanı baş verə bilərdimi?
  - ☞ Avadanlıq texniki sənədləşdirməyə uyğundurmu?
  - ☞ Göstərilən obyektin vəziyyəti və qurulması təhlükəsizlik texnikasının tələblərinə uyğundurmu?
  - ☞ Göstərilən mexanizmlərin bütün vəziyyətləri zamanı, təhlükəsizlik texnikası tələblərinin ijra olunması tə'min olunurmu?
  - ☞ Mühafizə qurğuları öz konstruktiv göstərijilərinə görə kifayət qədər effektlidirmi?
    - ☞ Mühafizə qurğuları təhlükəsizlik texnikası qaydalarına uyğundurmu?
    - ☞ Mühafizə vasitələrindən düzgün istifadə olunurmu?
    - ☞ İjra edilən işin keyfiyyəti, təhlükəsizlik texnikasının tələblərinə javab verirmi?
      - ☞ İşin ijrasi zamanı texniki şərtlərdən yayınma olubmu, əgər olubsa, bu yayınmalar nədə əks olunur və onlar bədbəxt hadisəyə nə jür tə'sir göstərə bilərdilər?
      - ☞ İşlərin ijrasi üçün lazım olan, tələb olunan növ, marka, sort və keyfiyyətdə material tətbiq olunubmu?
      - ☞ Təhlükəsizlik texnikası qaydalarında nəzərdə tutulan, istehsalat əməliyyatları vaxtında ijra olunmuşdurmu?
      - ☞ Bədbəxt hadisəyə səbəb olmuş şəxsin hərəkətləri göstərilən istehsalat prosesində zəruri idimi?
      - ☞ Göstərilən mexanizmin konstruksiyası ilə işin təhlükəsizliyi tə'min olunurmu?
      - ☞ İstehsalat prosesi müəyyən münasibətdə təhlükəlidirmi (məs., partlayıcı)?
        - ☞ Göstərilən əmək şəraiti normaldırımı (işıqlandırılması, hava, qurğu və s.);
        - ☞ Qurğunun, onun ayrı-ayrı hissələrinin və ya texniki jihazlarının möhkəmliyi kifayət qədərdirmi (plitələr, örtüklər, kəndir və s.)?
        - ☞ Müəyyən obyektdə artıq yüklənmə olmuşdurmu (qaldırıcı kran)?
        - ☞ Təqdim edilən tə'limat təhlükəsizlik texnikası üzrə ümumi qaydalara uyğundurmu?
        - ☞ Göstərilən istehsalat sahəsində işlərin təşkili düzgün aparılmışdırmi?
          - ☞ Göstərilən şəraitdə zərərli nəticələrin baş verməsi mümkünürmü?
          - ☞ İşçinin ixtisası onun gördüyü işin xarakterinə uyğundurmu?
          - ☞ Göstərilən müəssisənin işçiləri ilə keçirilən tə'limat kifayətdirmi?
          - ☞ Texniki sənədləşdirmələr, təsdiq olunmuş tə'limat materiallarına uyğundurmu və o, təhlükəsizlik texnikasının tələblərini tə'min edirmi?
          - ☞ Texniki sənədləşdirmələr istehsalat sahəsinin şəraitlərinə uyğundurmu?

- ☞ İşlərin ijra qaydası texniki sənədlərin tələblərinə javab verirmi?
- ☞ Göstərilən şəraitdə hansı təhlükəsizlik tədbirləri görülə bilərdi?
- ☞ Bədbəxt hadisənin qarşısını almaq olardımı və əgər olardısa, nə jür alına bilərdi?
  - ☞ Göstərilən şəraitlərdə müəyyən hal mümkün idimi?
  - ☞ Zərərçəkmiş təhlükəsizliyi tə'min edən hər hansı bir başqa üsulla işi ijra edə bilərdimi?
  - ☞ Təqdim edilən maddənin tərkibi müəyyən olunmuş normalara uyğundurmu?
  - ☞ Müəyyən texniki göstərijilərin həjmi nə qədərdir? Məsələn, kabel şəbəkəsinin izolyasiya müqaviməti nejədir və o, təhlükəsizlik texnikası tələblərinə uyğundurmu?
  - ☞ Göstərilən iş hansı üsulla ijra olunmuşdur və bu üsul təhlükəsizlik texnikası qaydaları ilə qadağan edilən üsullara aiddirmi?
  - ☞ Təqdim olunmuş materiallara əsasən, göstərilən hərəkətlər təhlükəsizlik texnikası üzrə qaydalara uyğundurmu, əgər belə deyilsə, onda hansı qaydalara uyğun deyil?
  - ☞ Təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını tə'min etmək hansı vəzifəli şəxsin üzərinə düşür?
  - ☞ Göstərilən işçininin səlahiyyətinə müəyyən istehsalat əməliyyatlarının ijrəsi aid idimi?
  - ☞ Göstərilən vəzifəli şəxs, onun səlahiyyətinə aid olan və hadisənin xəbərdarlığı üçün zəruri olan bütün hərəkətləri etmişdirmi, əgər etməmişdirsə, onun tərəfindən hansı konkret hərəkətlər edilməmişdir?
  - ☞ Müəyyən işin ijrəsi zamanı bütün ehtiyat tədbirlərinə riayət olunmuşdurmu?
  - ☞ Göstərilən işin şəraitlərinə görə fərdi mühafizə vasitələrinin tətbiqi tələb olunurdumu?
  - ☞ Göstərilən şərait üçün təhlükəsizlik texnikası qaydalarında müstəsna hallar nəzərdə tutulubmu?
  - ☞ İşin təhlükəsizliyinin tə'minatı üçün olan xəbərdarediji və qadağanediji plakat və işarələrin miqdarı kifayət qədərdirmi?
  - ☞ Göstərilən mexanizmlərin texniki müayinəsinin müntəzəm keçirilməsi tələb olunurdumu, əgər belədirse, onda kim, hansı qaydada və hansı müddətlər arası onları müayinə etməli idi?
  - ☞ Mövjud olmuş təhlükəsizlik texnikası qaydaları üzrə tə'limat müəyyən olunmuş qaydaya uyğundurmu, əgər deyilsə, bu uyğunsuzluq özünü nədə göstərir?
  - ☞ Təhlükəsizlik texnikası qaydalarının pozulmasına göstərilən iş üsulunun tətbiqi səbəb olmuşdurmu?
  - ☞ Müəyyən işin ijrəsi üçün hansı texniki sənədləşdirmələr tələb olunurdu?

☞ Göstərilən müəssisədə təhlükəsizlik texnikası qaydalarının pozulmasının qarşısını almaq məqsədi ilə hansı tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur?

### **SUAL 3. MƏHKƏMƏ MÜHƏNDİS-TEXNOLOJİ EKSPERTİZASI SİNFİNİN QRUPLARI, ONLARIN NÖVLƏRİ VƏ VƏZİFƏLƏRİ.**

Məhkəmə-mühəndis-texnoloci ekspertiza-maşın və qurğuların işlənməsi prosesində qəzaların baş verməsinin səbəbini, həmçinin məhsulların hazırlanması texnologiyasının pozulması səbəblərini və digər məsələlərin müəyyən edilməsi məqsədilə keçirilir.

Məhkəmə-mühəndis-texnoloci ekspertizası sinfi bir-birindən uzaq olan ekspertizaları: partlayış-texnoloci və əmtəəşünaslıq ekspertizalarını əhatə edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası, onun növü və növdaxili ekspertizaları.

#### **Sənaye məhsullarının ekspertizası.**

Vəzifələri:

1. Göstərilən müddət ərzində sənaye məhsulunun vəziyyətini və qiymətini aydınlaşdırmaq məqsədi ilə onun növünü, adını, keyfiyyətini, ölçüsünü və digər göstərijilərin əlamətlərinin müəyyənləşdirilməsi;
2. Məhsulun hazırlanma üsulunun müəyyən edilməsi;

3. Məhsulun istismar müddətinin və qiymətinin müəyyənləşdirilməsi;
4. Tədqiq olunan hazır sərf olunmuş xammalın və əlavə materialların xassələri ilə sənəddə göstərilmiş xammal və əlavə materialların uyğunluğunun müəyyən edilməsi;
5. Məhsulun keyfiyyət xassələrinin etiketdə (yarlık) göstərilənlərlə uyğunluğunun müəyyən edilməsi;
6. Hissənin (detalın) eyni predmetə (parçaya, dəstə) aid olmasının müəyyən edilməsi.

**Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi:**

Vəzifələri:

1. Nəqliyyat vasitəsinin tipinin, modelinin, markasının müəyyən edilməsi;
2. Nəqliyyat vasitəsinin istismar dərəjəsinin müəyyən edilməsi;
3. Nəqliyyat vasitəsinin vəziyyətini və istismarını nəzərə alaraq, onun qiymətinin müəyyən edilməsi;
4. Nəqliyyat vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin zədələnməsinin xarakterinin və dərəjəsinin müəyyən edilməsi.

**Yeyinti məhsullarının ekspertizası:**

Vəzifələri:

1. Yeyinti məhsulunun növünün, adının, istehlak xassəsinin keyfiyyətinin və digər göstərijilərinin müəyyən edilməsi;
2. İstehsalat məhsulunun hazırlanma üsulunun müəyyən edilməsi;
3. Ərzağın hazırlanması üçün faktiki sərf olunan xammalın xassələrlə sənədlərdə göstərilmiş xammalın xassələri arasında olan uyğunsuzluğun müəyyən edilməsi;
4. Ərzaq-məhsulun keyfiyyət və kəmiyyət göstərijiləri ilə onun realizəsi üçün müşayiətediji sənədlərdə olan göstərijilərlə uyğunluğun (uyğunsuzluğun) müəyyən edilməsi;
5. Ərzaq məhsullarının konkret şəraitdə saxlanması və daşınması zamanı faktiki əskikiliyin və xarab olmasının müəyyən edilməsi.

**Araq, pivə və spirtsiz içkilərin tədqiqi:**

Vəzifələri:

1. İçkinin tərkibinə, tündlüyünə və digər göstərijilərinə görə müəyyən normalara uyğunluğunun (uyğunsuzluğunun) müəyyən edilməsi;
2. Butulka şüşəsinin tutumunun etiketdə olan göstərijilərlə uyğunsuzluğunun müəyyən edilməsi;
3. İçkinin tündlüyünün, onun növünün, adının və qiymətinin müəyyən edilməsi;
4. İçkinin növünün və hazırlama üsulunun müəyyən edilməsi;
5. Təbii itkinin hesablanması.

**Müxtəlif istehsalat sahələrində istehsal olunan mə'muratların, onların növlərinin texnologici proseslərinin və materialların məhkəmə ekspertizası.**

*a) materialşunaslıq və mə'mulatların texnoloci ekspertizası:*

1. Texniki normalara müvafiq olaraq metal və xəlitələrdən hazırlanmış mə'mulatların konkret parametrlərinin, tərkibinin və digər xarakteristikalarının müəyyən edilməsi.

2. Mə'mulatın e'malının, texnologiyasının və xüsusiyyətlərinin müəyyən edilməsi.

3. Texnologyanın texniki sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi.

4. Mə'mulatın istismarında texniki tələblərə riayət olunmasının yoxlanılması.

5. Metaldan olan mə'mulatlarda defektlərin və zədələrin əmələ gəlmə səbəblərinin müəyyən edilməsi.

*b) şüşədən, farfordan, keramikadan olan mə'mulatların texnoloci və materialşunaslıq ekspertizası:*

Qeyd etmək lazımdır ki, şüşədən, farfordan, keramikadan hazırlanmış mə'mulatların ümumtexniki, sənədşunaslıq, əmtəəşunaslıq xarakterli sualların həll edilməsinə də zərurət yaranır.

Texnoloci ekspertiza isə texnoloci xarakterli sualların həll edilməsi üçün tə'yin olunur.

1. Mə'mulatın hazırlanmasında texnoloci tələblərin pozulması nətijəsində yararsız məhsulun əmələgəlmə səbəblərinin müəyyən edilməsi;

2. Mə'mulatın hazırlanmasının texnoloci xüsusiyyətlərinin və texnoloci üsulunun müəyyən edilməsi;

3. Şüşənin, keramikanın və onlardan olan mə'mulatların hazırlanma prosesinin texnoloci və normativ sənədlərin tələblərinə uyğunluğunun (uygunsuzluğun) müəyyən edilməsi;

4. Şüşədən hazırlanmış mə'mulatların texniki tələblərinə riayət olunmasının müəyyən edilməsi.

Mühəndis-texnoloci ekspertiza geniş dairəli diaqnostik xarakterli sualları həll edir. Onlara aiddir:

1. Göstərilən jihazlar, mexanizmlər və qurğular sazdırı? Onlar müəyyən ştat əməliyyatlarının yerinə yetirilməsi üçün və müəyyən şəraitdə və istehsalat prosesinin müəyyən sahəsində istismar üçün yararlıdır?

2. Qurğuların, jihazların və mexanizmlərin vəziyyəti nejədir? Tə'mirdən sonra onun quraşdırılması, istismarı və sınağı düzgün həyata keçirilibmi? Müntəzəm texniki müayinə tətbiq olunubmu? Qurğuya aid olan sənədlər ona uyğun gəlirmi?

3. Nasazlıqların və defektlərin səbəbi nədir? Onlar qəflətən yarana bilərmi? Texnologiyadan kənara çıxması konkret ifadə olunurmu? Bu məhsulun keyfiyyətinə nejə tə'sir göstərmişdir?

4. Təqdim edilmiş mə'mulatın hazırlanma texnologiyası nejə olmuşdur? Yararsız məhsulun buraxılması texnoloci prosesin pozulması ilə bağlıdır?

5. İşçilərin təhlükəsizliyi baxımından göstərilən texnologiyada hansı çatışmazlıqlar vardır?

6. İstehsalat prosesində tətbiq edilən xammal və materiallar texnologiyanın tələblərinə javab verirmi?

7. Göstərilən jihazlar, mexanizmlər, qurğular, onların yerləşməsi, ümumiyyətlə, istehsalat sahələri təhlükəsizlik texnikası qaydalarına javab verirmi?

8. Xammal və materialların istifadə və saxlanması üsulları təhlükəsizlik tələblərinə uyğun gəlirmi?

9. Baş vermiş bədbəxt hadisənin mexanizmi nejədir? Bunlar qurğu, jihaz və mexanizmdə olan nasazlıqlarla bağlıdır mı?

10. Təhlükəsizlik texnikası qaydalarının pozulması ilə baş vermiş qəza arasında səbəbli əlaqə varmı?

11. Bədbəxt hadisənin və ya qəzanın qarşısının alınması üçün texniki imkan olubmu?

Mühəndis-texnolog ekspertizanın obyektlərinə aiddir:

☞ qurğular, mexanizmlər, jihazlar, aparatlар, onların hissələri və qırıntıları;

☞ fərdi və kollektiv mühafizə vasitələri;

☞ xammallar, materiallar və sənaye mə'mulatları;

☞ hadisənin hallarını əks etdirən sənədlər;

☞ fotosəkillər və çertyoclar;

☞ texniki təhlükəsizlik qaydaları üzrə qaydalar və tə'limatlar;

☞ qurğulara, jihazlara, aparatlara aid olan sənədlər.

Ekspertizanın vəzifələrindən asılı olaraq müvafiq obyektlər təqdim olunur.

## NƏTİCƏ

Mühəndis nəqliyyat-texniki ekspertizalar sinfinin qruplarından ən geniş yayılmış qrupu avtotexniki ekspertizadır. Avtotexniki ekspertiza bilavasiə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayətlərin istintaqında tə'yin olunur. Bu mühazirənin əsas məqsədi müdavimlərə avtotexniki ekspertizanın tə'yini haqqında qərarın tərtib olunması, materialların təqdim edilməsi və hadisənin baş verdiyi şəraitdən asılı olaraq ekspert qarşısında sualların formalaşması, həmçinin avtotexniki ekspertin rə'yinin qiymətləndirilməsi və s. məsələləri aydınlaşdırmaqdən ibarətdir.

Bu mühazirə yanğın-texniki, elektrotexniki, partlayış-texniki, kompyüter-texniki ekspertizalar haqqında da ayrıca danışıldı.

Yuxarıda sadalanan bütün növ ekspertizaların cinayətin açılmasında,